

# Füzulisünas alimin geniş yaradıcılıq üfüqləri

Vəcihə Feyzullazadənin 85 illiyinə ithaf olunur

Vəcihə Feyzullazadənin namizədlik dissertasiyasının bəhrəsi olan "Füzulinin qəsidi dələri" ilk monoqrafiyası elmi dairələrde uğurlu hadisəyə çevrilərək, rəğbətə qarşılanmışdır. Məlum ideoloji səbəblərdən uzun müddət ölməz sənətkarın ədəbi irsi layiqince hərtərəfli ve dolğun öyrənilmiş və tədqiqdən kənar qalmışdı, xüsusilə şairin dini-fəlsəfi məzmunu ilə seçilən qəsidi dələrini öyrənən alımlar bu poetik örnek'lərə birtərəfli yanaşaraq, onları dərindən, geniş və əhatəli tədqiq etməmişdilər. Məhz Vəcihə xanım ilk dəfə Füzulinin qəsidi dələrinin tam və dolğun, ətraflı şəkildə elmi-nəzəri problem kimi qoyulmasına və həllinə nail olmuşdur. Bu, böyük hürər tələb edən cəsarətli addım idi. Müəllifin qənaətinə görə, Füzuli yaradıcılığının əhatəli öyrənilməsi üçün şairin üç dildə yazılmış (ərəb, fars və Azərbaycan) sanballı bir divan təşkil edən qəsidi dələrinin də elmi təhlili çox əhemmiliyətli, tarixi rolu isə böyükdür. Əsas mətləbə keçməzdən önce müəllif qəside poetik janrı haqqında ümumi təsəvvür yaratmaq üçün qəsidi dənən fərqli cəhetlərindən səhbat açır, onun Şərq, xüsusilə Azərbaycan ədəbiyyatında inkişaf tarixinə dair qısa məlumat verir və Füzuli qəsidi dələrinin nəşri və öyrənilməsi tarixinə diqqət yetirir.

Müəllifin müşahidələrinə görə, Füzulinin qəsidi dələri saray mədhiyyə ədəbiyyatı ilə ziddiyət təşkil edir. Əgər saray şairləri dəbdəbəli və təmtəraqlı söz oyunları ilə öz məmduhalarını mübaliğəli şəkildə tərifləyir, onlara fövqələde sifətlər aşılıyırdılar, Füzuli öz məmduhalarını ədaletə, insanlığa, xeyirxah olmağa çağırır, insanlara yüksək əxlaqi sifətlər aşılıyır, onları doğru eməllər aradıca səsləyirdi.

Ciddi axtarışlar və araşdırımlar nəticəsində tədqiqatçı belə qənaətə gəlmişdir ki, Füzuli qəsidi dələri şairin həyatını və dövrünü öyrənmək üçün əsas mənbələrdən biridir. Onun bu məntiqli və tutarlı tezisi şairin əsərlərində öz əyani təsdiqini tapmışdır. Füzulinin klassik Şərq poetikasının əlavə naxışları ilə cilalanmış dərin ictimai-fəlsəfi məna daşıyan gözəllik və məhəbbət beytləri, füsunkar fəlsəfi-poetik misraları yüksək bəşəri əhemmiliyət kəsb edir.

Füzuli qəsidi dələrinin sənətkarlığını, bədii dəyərini artırın və səciyyələndirən şairin rəngarəng təşbeh, məcaz, istiare və mübaliğələrdən geniş istifade etməsidir. Böyük şair təlqin etdiyi fikri, formanın arxasında gizlənmiş məzmunu daha qabarlıq şəkildə oxucusuna çatdırmaq üçün təzadlara, ziddiyətli səhnələrə müraciət etmişdir.

Orta əsrlər poeziyasının əsas növ və janrlarında qəlemini sinamış mütefəkkir şair, bildiyimiz kimi, dünya ədəbiyyatının ölməz abidələri sırasına daxil olan əsərlər yaratmışdır: lirik şeirlərdən ibarət türkçə "Divan"ı, heç bir dövrə görə gözəllik və teravətini itirmeyən "Leyli və Məcnun", "Bəngü-Badə", "Söhbətül-əsmar", "Saqinəmə" kimi allegoriyaları, irihəcmli farsca "Divan"ı, "Ənisül-qəlb", "Səhhət və Mərəz", ərəb dilində dərin fəlsəfi əsəri olan "Mətləül-etiqad"ı, üç dildə böyük bir divanı təşkil edən ictimai-fəlsəfi məzmunlu qəsidi dələri, nəşr sahəsində isə klassik Azərbaycan ədəbiyyatının qiyelmetli incilərindən sayılan "Şikayətnamə"si, nəşr və nəzmə yazdığı "Rindü Zahid", həmçinin dövrünün görkəmli şəxsiyyətlərinə yazdığı məktubları...

Dahi şairin ölüm yolunu, şəxsiyyətini, onun fikir dünyasını daha dərindən və tam öyrənmək məqsədilə Vəcihə xanım Feyzullazadə Füzulinin ədəbi irsi işığında yaradıcılığına nüfuz edərək, yeni məlumatların aşkarlanmasına səy göstərmişdir. Beləliklə, o, Füzulinin ölüm yoluna yenidən işiq salmış və Füzuli "mən"ini - şəxsiyyətini aşkarlamalı, şairin fikir dünyasının əsasında duran insan, eşq, estetik ideal, ağıl və elm haqqında fəlsəfi-estetik dü-

şüncələrini üzə çıxarmış və bununla demək olar, vahid və bütöv sistem təşkil edən bənzərsiz bir konsepsiya yaratmışdır.

Vəcihə Feyzullazadənin "Füzulinin ömr yolu" monoqrafiyasının elmi redaktoru və "Ön söz"ün müəllifi klassik ədəbi irsimizin görkəmli araşdırıcı R.Azadə xanım yazırıdı: "Budur, Füzuli "mən"ini, Füzuli şəxsiyyətini və Füzuli sənətini şairin öz ömr yolu - həyatının məna və məzmununu təşkil edən ədəbi irsi işığında açıqlayan yeni bir əsər. Həqiqətə qalsa, o elə əsərin müəllifinin də, bir növ yaradıcı ömr yoludur - Vəcihə Feyzullazadə deyim ki, elmi fəaliyyətinin tutumlu hissəsini meftunu olduğu, şeir-sənət idealı sandığı Füzuli problemlərinin müxtəlif sahələrinin öyrənilməsinə sərf etmiş, bu yönündə neçə-neçə məqalələr yazımiş, klassik Şərq, o sırada Azərbaycan poeziyasının aparıcı növlərindən olan qəsidi janrına çox zaman ögey münasibət bəslənilədi, ədəbiyyatın "yuxarıdan" istiqamətləndirildiyi çağlarda Füzulinin üç dildə - türk, fars və ərəb dillərində qələm məhsulu olan, son dərəcə dolğun məfkurəvi-bədii məzmunlu qəsidi dələrinə ilk dəfə olaraq həcmli monoqrafiya həsr etmişdir...

(Davamı 6-ci səhifədə)

## Füzulişunas alimin geniş yaradıcılıq üfüqləri

(Əvvəli 5-ci səhifədə)

Vəcihə Feyzullazadənin məhərətidir ki, öz yeni əsərində mətin bir qəvvas hünəri ilə Füzulinin əngin poeziya ümmanına baş vuraraq, bu okeandan Füzuli "mən"ini - Füzuli şəxsiyyətini bütöv bir tam kimi alıb oxucuya təqdim edir.

Füzulişunas alimin elmi yaradıcılıq üfüqləri genişdir. Təsadüfi deyildir ki, Füzuli dünyasına nüfuz edən Vəcihə xanım Feyzullazadə dahi şairin yaşadığı XVI əsr Bağdad-Türk mühitində yaşamış müasiri ve dostu olan Əhdi Bağdadıya müraciət etmiş və ilk dəfə olaraq bu Azərbaycan şairinin məşhur "Gülşənüş-Şüəra" təzkiresini əreb əlifbasından doğma ana dilimizə transliterasiya etmişdir və illərlə üzərində işləmiş tədqiqat işinin monoqrafik variantını (əlyazma şəklində) hazırlanmışdır. Xoş bir təsadüf nəticəsində bu itmiş monoqrafik əsərin bəzi səhifələri və əlyazmaları qorunmuşdur. Onlarda öz əksini tapmış bu bitmiş tədqiqatın (monoqrafiyanın) gerçəkləyini təsdiq edən bir çox işaretləri və bu barədə məlumatların aşkar olunması tutarlı sübut və inkarolunmaz dəliklə çevrilərək müəyyən bir fikir yürütməyə bize imkan yaradır.

Bu əlyazmalar içində "Ön söz", Əhdi Bağdadının "Gülşənüş-Şüəra" təzkiresinin əreb əlifbasından ana dilimizə çevrilən mətni Bundan əlavə müəllifin bir neçə məqaləsi barede məlumatlar:

1) "Əhdi Bağdadı və onun "Gülşənüş-Şüəra" təzkiresi" (məqaləsinin əlyazması).

2) "XVI əsr Bağdad-Türk ədəbi mühiti" (çox güman ki, fəslin və yaxud meruzənin əlyazmasıdır).

3) Kitabın (monoqrafiyanın) titul və rəqəsi: Əhməd Əhdi Bağdadı, "Gülşənüş-Şüəra" (Əreb əlifbasından transliterasiya edəni və ön sözün müəllifi Vəcihə Feyzullazadə)

Monoqrafiyanın istiqamətini və rolunu aydınlaşdırın "Ön söz"ün əhəmiyyəti böyük və bizim üçün önemlidir.

Maraqlıdır ki, əldə etdiyimiz məqale "Əhdi Bağdadı və onun "Gülşənüş-Şüəra" təzkiresi" göstərilən əlyazmalar əsasında yazılmışdır və müəllifin əsas müddəalarını özündə ehtiva edir. "Gülşənüş-Şüəra" müəllifinin zəngin bilik, elmdə böyük təcrübə sahibi olduğunu göstərir. Təzkirədə ara-sıra nəzəmlə qələmə aldığı tarixlər, müxtəlif şairlərin şeirlərinə yazdığı nəzirələr Əhdinin şeirdə təcrübəsindən, şairlik istedadından xəber verir. Ölək-ölək, diyar-diyar gəzib 375 şair haqqında məlumat toplamaq, həyat və yaradıcılıqlarını qiymətləndirmək, əsərlərdən örnekler çıxarmaq ağır zəhmətin, böyük səyin nəticəsi idi. Bu eyni zamanda müəllifindən dərin bilik, yüksək istedad, yaradıcılıq təcrübəsi tələb edirdi. Təzkire 1552-1563-cü illər arasında yaşamış Osmanlı və Azərbaycan-türkələ yazış-yaradan şairlərin həyat və yaradıcılığını ehətə edir.

Məlum olur ki, bu əsərdə Əhdi Bağdadı yalnız ədəbiyyatın ayrı-ayrı nümayəndələri haqqında məlumat verməklə kifayətlənməmiş, yeri düşdükə poetik fikrin nəzəri məsələləri, şeir texnikası, sənət-sənətkar anlayışı ilə də əlaqədar ədəbi-estetik qənaətlərini ifadə etmişdir. Onun təkcə Füzuli sənetinə verdiyi qiymət XV-XVI əsrlər estetik fikrinin təkmül xəttini izlemek üçün ki-fayət qədər material olub.

Füzuli ərsinə dərindən bələd olan, onun yaxın müasiri, şairi sevə-sevə mütalialı edən, başqa təzkirələrə nisbətən onun haqqında daha mükəmməl məlumat veren Əhdi, Füzulinin üç dildə (türk, əreb, fars) yazdığı lirik şeirlərin-

dən, qəsidi və müəmmalarından, nəşr əsərlərindən, Hüseyin Vaizdən tərcümə ilə qələmə aldığı "Hədiqətüs-süadə" sənədindən, neçə-neçə türki-farsi rəsailindən, "Leyli və Məcnun" undan səhəbatdır. O, Füzulini şeirə məzmun və forma gözəlliğini getirən, bədii sənətkarlıq baxımından orijinal bir şair kimi təqdim edir, "əruz və qafiyədə mahir" bir sənətkar kimi qiymətləndirir.

Şairin vəfat tarixi təzkirədə düzgün müəyyən edilmiş, 1556-cı ildə şairin həyatdan köçdüyü qeyd olunmuşdur.

Müəllifin qeydine görə, orta əsr təzkirələri içerisinde Füzuli haqqında ilk əhatəli məlumat Əhdi təzkiresində verilmişdir. Məhz buna görədir ki, Füzulinin Qərb və Şərqi tədqiqatçıları ilk əhəmiyyətli mənbə kimi Əhdi Bağdadı təzkirəsinə müraciət etmişlər.

Əhdi Bağdadının təzkiresi Azərbaycan ədəbiyyatının tarixi poetikasını zənginləşdirən bir mənbə kimi də nümunəvi və dəyərlidir.

Əhdi Bağdadı şairlərin həyat-fəaliyyətini, şəxsiyyətini, psixologiyasını, şeirdə təcrübəsini, elmdə mövqeyini

Əhdi təzkirəsində en çox üzərində durduğu nöqtə şairlərin fəsahət və bəlağət - yəni gözel və aydın danışq qabiliyyəti və fikri aydın və gözel ifadələrlə anlatmaq bacarığıdır. Bu baxımdan şairlərdən Füzuli, Xürrəmi, Şəmsi, Bəsiri, Zehni, Elmi Bağdadi və bir çox başqaları müəllifin diqqətini cəlb etmişdir.

"Gülşənüş-Şüəra" təzkirəsində füzulişunas alimin diqqətini çəkən Füzulinin sənətkarlıq xüsusiyyətləri, yəni poetik fikrinin özünəməxsusluğunu öz dolğun və sistemli şəkildə eksini "Azərbaycan ədəbiyyatının tarixi poetikası" kitabında tapmışdır (Bakı, "Elm", 2006), Vəcihə Feyzullazadənin "Qəsidi" məqaləsində.

Məqalədə oxuyuruq: "Füzulinin qəsidələri əzəzun müxtəlif bəhrələrində qələmə alınmışdır. Vəzni və qafiyə, rədif sistemləri şeirin iç məzmununun açılmasına xidmət edir.

**Səbzə üzrə gəzdirər**

*badi-səba gül bərgini*

**Sanki səbzə asimandır,**

*kövkəbi səyyar gül.*



dərindən öyrənirdi. Təzkirənin müəllifi əreb-fars dillərini mükemməl bilir, ana dili olan Azərbaycan türki alim-şairin işlətdiyi, yazıya aldığı dili idi. Bu poetik misralardan və getirilən şeir nümunələrindən açıq-aşkar sezilir:

**Bəhri eşklə qərq qıldı**

*dideyi-giryyan bəni,*

**Saldı girdabi-balaya,**

*etdi sərgərdan bəni...*

Təzkirədən getirilən bütün misallar məqalə müəllifinin qeydine görə, elində olan mənbə Leningrad Şərqşuraslıq İnstiutunun əlyazmaları fondunda mühafizə olunan nüsxənin foto-surətidir.

Müəllifin digər qeydlərindən məlum olur ki, Əhdi Bağdadı şairlərin bədii istedadına qiymət verəkən onların birini digərindən fərqləndirir, hər bir sənətkarın özünəməxsus yaradıcılıq əsulundan, ədəbi növlərə münasibətdən səhəbatdır. Burada fitrətən şair doğulmuşlarla yanaşı, alim-şairlər arasında olan fərqlər də diqqətdən yayınır.

Əhdi Bağdadı qələmə aldığı müəlliflərin həyat-fəaliyyətini, şəxsiyyətini, psixologiyasını, şeirdə təcrübəsini, elmdə mövqeyini dərindən öyrənirdi.

Təzkirə müəllifinin şeirlərin nəzəri bilikləri haqqında verdiyi kiçik məlumatlar, elə həmən sənətkarların özlərinin də nəzəri sahədə yetkin biliş malik olDuqları gösterir. Şairlərin ana dilindən başqa dillərdə yazış-yaratmaları onların yüksək mədəniyyətə, dərin elmi biliklərə malik olduğunu göstərir. Həmin dillərdə yaradılmış ədəbiyyatları da oxumaq, öyrənmək, ondan lazımlı yaranan işləmələrini iqtidarında olmuşlardır.

Bu poetik misraların məcazlarını - simvolikasını şərh edən alim yazar: "Səba yeli yaşıllıqlar üzərində gül yarpağını elə hərəkətə getirir ki, yaşıl çəmənlilik göy üzünü, gül yarpağı isə onun üzərində hərəkət edən ulduzları xatırladır".

Düşünürük ki, Əhdi Bağdadının "Gülşənüş-Şüəra" təzkiresi də Azərbaycan ədəbiyyatının tarixi poetikasını zənginləşdirən bir mənbə kimi nümunəvi və dəyərlidir. ...Əlbəttə, Əhdi Bağdadı təzkirəsinin məziyyətləri olduqca çoxdur. Kiçik bir məqalə həcmində böyük çalışmadımızın cüzi bir hissəsini verməklə kifayətləndik".

Vəcihə xanımın bu son qeydi də çox əlamətli və düşündürçüdür. Bu bir "böyük çalışma" olaraq alimin adını bir daha yüksəldən amildir.

Əhdi Bağdadının "Gülşənüş-Şüəra" təzkirəsi ədəbiyyatın tariximizin müəyyən sahəsi olan Bağdad-Azərbaycan ədəbi mühitini öyrənməkdə əsas və əhəmiyyətli mənbələrdən biri kimi qiymətləndirir.

Füzulişunaslıq elminin inkişafında Füzuli ədəbi ərsinin önemli tədqiqatçıları Ə.Səidzadə, H.Arası, Mir Cəlal, Məmməd Cəfər, Mirzəğa Quluzadə, F.Qasimzadənin hər birinin özrolu olduğu kimi, Vəcihə xanım Feyzullazadənin də bu sahədə böyük əməlləri, zəhməti və xidmətləri xüsusi qeyd olunmalı və Azərbaycan ədəbiyyatı tarixində öz layiqli yerini tapmalıdır.

**Aida Feyzullayeva**  
Filologiya  
üzrə elmlər doktoru